



# ÖTƏN GÜNLƏRİN ACISI

Esse

Həyat haqqında çoxlu sayıda dəyərli fikirlər deyilmiş, onun şirinliyi və gözəlliyi, mürəkkəbliyi və çətinliyi üstündə nə qədər baş sindiranlar olmuşdur. Həyatı tamaşaaya da bənzədiblər, bayrama da, ona sınaq da deyiblər, imtahan da. Sanki hər kəs ona verilmiş bir gözlükdən baxaraq nəyi görməlidirsə görə bilmış və vaxtın tamamında yiğişib getmiş, yerində isə elə adamların sayı qədər yiyəsiz xatırələr tökülib qalmışdır. Əslində nə gəldiyi, nə də getdiyi yerin sərrindən agah olmayan insan həyat dediyi bir vaxt biçimən heç sahiblənməyə macal da tapa bilmir. Həyat həmişə öz sirlə üzünü qoruyub saxlaya, son anda elə üzünə gülə-gülə tərk edib uzaqlaşa bilir... Təsəllin isə qismətinə düşən ömür payını şərəflə yaşamağın, xeyirli işlər görməyin olur. İ.V.Göte hesab edirdi ki, faydasız həyat elə vaxtsız ölümə bərabərdir...

... İmkən tapanda Azərbaycan Yaziçıları Birliyininə baş çeki-rəm. Pandemiya burda da öz izlərini qoya bilib, kollektivdə taclı virusa yoluxaraq sağalan insanlarla yanaşı, çox təəssüf ki, həyatı yarıda qırılan da oldu... Karantin rejiminin bütün şərtlərinə əməl olunsa da yenə bu bəd niyyət xəstəlik imkan tapıb hücuma keçə bilir...

Hər kəs vur-tut bircə dəfə gəldiyi bu dünyada öz qısa (omür həmişə qıсадır, fərqi yox neçə il yaşayırsan) ömrünə çox şey sığdırmağa çalışır. Cavan vaxtı "başından papağını salan" ömrün qurbanı görünmür deyə ruhu aram, qəlbə rahat vurur. Elə ki, dağı o üzə adladı..., bax onda canını qorxu qarışq həyəcan sarır, görə bilmədiyi, hələ yarım qalan işlər gecə də yuxusundan çəkilmir. Məncə Səməd Vurğun "Tələsmirəm" şeirini yazanda elə tələsirmiş! Bir şair fəhmi ilə nə qədər arzularının sərgərdan qalacağını, hələ neçə əsərinin bələkdəcə boğulacağını duyub yazmışdı bu sətirləri:

*...Uzadəq ömrünü hər bir anın da,  
Yel kimi keçməsin vaxt üstümüzdən...  
Bu aylı gecədə, bu dağ döşündə...  
Bu saat, bu dəm*

*Heç yana, heç yerə mən tələsmirəm!*

...Həyat, hər kəsin böyük bir yazı taxtasına çəkə bildiyi şəklə bənzəyir, amma axırdı hamı rəssam ola bilmir... Oturduğum otaqdan dəhlizdə getdikcə yaxınlaşan ayaq səslərini duyuram, həm də hiss olunur ki, sanki "üçüncü ayağı" da var, yəni gələn kimsə yaşılı adamdır, çünkü döşəməyə tək-tək zərbələr dəyir və bu məncə əl ağacının səsidir... Gələn qapıda görünəndə hissimdə yanılmadığımı əmin oluram. Əynində qara plaş, qotuğunda qovluq olan, beli bir az donqar yaşılı kişi otağa daxil olub, hörmətlə salam verir. Özünü həm tanınmış mərhum bir yazıçımızın qohumu, həm də mötəbər bir universitetin professoru olaraq təqdim edib, Anar müəllimi xəbər alır. Ali məktəbin adı mənə özüne elə çəkir ki, söhbətə qoşulmaya bilmirəm... Və indi əlləri titrəyən, zəif vücdulu, əl ağacına möhtac bu yaşılı kişinin "atan-vuran" vaxtlarını düşünürəm...

Budur, tələbə ilə dolu auditoriyada vacib bir fəndən mühəzirə oxuyur. Bütün gözlər ona dikilmiş, diqqət ona yönəlikdir. O da gənc, cavan alim hələ dağın bu tərəfində necə məsuddur, rahatlıqla dərsi izah edir, işindən razı, tələbələrin diqqətindən azca da olسا təkəbbürlü... Bir azdan iki qoşa saatlıq mühəzirə sona yetir, müəllim də növbəti dərsə qədər sağıllaşib auditoriyanı tərk edib gedir. Beləcə, bax elə bu divarlar arasında keçib gedir zaman, illər dolanır, tələbələr dəyişir, simalar yenilənir, müəllim isə hər gün eyni şeyi yenidən təkrar edir... Düşünürəm, görəsən həmin vaxtlarda neçə tələbənin haqqına girib, qiymətini düzgün verməyib bu müəllim!.. Əgər olubsa bundan peşimandırmı...

Bir qeyri-ixtisas müəllimimiz vardi, varlı, imkanlı qadın idi, ikinci kursda göz göreti mənim halal qiymətimi yazmadı, çox pərişan oldum, bilirsiz, həm də ona görə üzülmüşdüm ki, bir semestr təqaüd ala bilməyəcəkdir! Mən, o müəllimi heç vaxt unutmadım, illər sonra o zaman deyə bilmədiklərimi sözə çevirib qismən rəhatlandım...

Həyat çox amansızdır, qeyri-adi rəqibdir, onunla cəngə girmək adama əvvəl asan gelir, amma elə ilk həmlədəncə səhv etdiyini dərk edir. Meydanı məğlub olaraq tərk etməyi də şəninə kəsir səyir, sonra yenə,,, yenə,,, nəhayət anam demiş "yollaşib yola getməkdən", yəni dost olmaqdan başqa əlacı qalmır.

Bəli, həyat həm mübarizədir, həm də mübarizə meydani. Bu meydanın sahibi onun özüdür, bu gedəcək, o biri gələcək, həyatın nə vecinə, o yenə hər kəsə fərqli bir oyun qurmaqla oyunu başdan başlayacaq. Əlbəttə, rəqibləri arasında sonadək döyüşənləri də olacaq və elə sonda qalib də onların arasından çıxacaq. Dünya şöhrəti Amerikalı yazıçı, ünsiyyət psixoloqu Deyl Kornegi isə həyatı bir şans hesab edərək məsləhət görürdü ki, tale sizə limon vəribəsə, siz ondan limonad hazırlayın...

Uğuru ən çox uğursuzluğa uğrayan insanlar qazanır, çünkü məğlubiyyətdən yaranan məyusluq qədər insani qələbəyə yaxınlaşdırın ikinci bir hiss yoxdur. Səhvlər doğru yolun bələdçisidir, uğura gedən yol nə rahatdır, nə də hamar, dağ yoludur, sildirimidir, ora qalxmaq və istədiyini əldə etmək üçün bir özünə, bir də şansına güvenməlisən. Yixılacaqsan, qalxacaqsan, dizin sıyrılaçaq, dirsəyin qanayacaq, ağrıyacaqsan,,, bezəcəksən də, amma məqsədin varsa, güclü iradəyə sahibsənsə o zirvəyə qalxacaqsan...

P.S. Həyat böyük bir okeanda səyahətə çıxdığımız kiçik qayıqlar kimidir, batmaq və boğulmaq təhlükəsi səni qorxutmasın. Həyatdan istədiyini müəyyən etməzdən öncə həyatın səndən nə istədiyini öyrənməyə çalış və unutma ki, həyat həm də ağılla edilən riski və cəsarətli insanları sevir... Elə yaşa ki, sonradan geridə qoyduğun günlərin acısı üzəyini qifillaryib, gözlərini yaşartmasın...